

03 - 04 may 2018-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ““SU NƏQLİYYATININ PROBLEMLƏRİ” mövzusunda XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar.

KONFRANSDA İŞTİRAK:

Ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.

KONFRANSIN İŞİ AŞAĞIDAKI BÖLMƏLƏR ÜZRƏ KEÇİRİLƏCƏK:

- Gəmiqayırma və gəmi təmiri texnologiyası
- Gəmiçilik və su nəqliyyatının istismarı
- Gəmiçilik texnikası
- Gəmiçilikdə təbiət elmlərinin problemləri
- Gəmiçilikdə humanitar və dilçilik problemləri

KONFRANSIN MATERIALLARI

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində **ödənişsiz** çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaqdır. Konfransın proqramı və əlavə məlumatlar Sizə təqdim olunacaqdır.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 16 mart 2018-ci il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilirlər. Konfransda həm əyani, həm də qiyabi iştirak etmək mümkündür.

Xarici ölkə alimlərinin nəzərinə!

Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsinə məlumatlandırma xahiş olunur.

MƏQALƏLƏRİN ÇAPA TƏQDİM OLUNMASINA DAİR TƏLƏBLƏR:

1. Əlyazma A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi **6-8 səhifədən** çox olmamalıdır.
2. Hər bir məqalədə **UOT indekslər** və ya PACS tipli kodlar göstərməlidir.
3. **Məqalə üç dildə - azərbaycan, rus və ingilis dillərində** çap oluna bilər. **Məqalədə xülasə 3 dildə və 100-150 söz aralığında**

verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələrinin mətnləri eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Açar sözlər üç dildə - azərbaycan, rus və ingilis dillərində verilməlidir. Müəllifin adı, soyadı, atasının adı və məqalənin adı ingilis dilində də təqdim olunmalıdır.

4. Məqalənin mətnləri azərbaycan dilində - latın, rus dilində - kiril, ingilis dilində - ingilis əlifbası ilə Times New Roman versiyasında 12 şrift ilə, bir intervalla yazılmalıdır.

5. Məqalənin nəticələrində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və əsas alınan nəticələr aydın şəkildə verilməlidir.

6. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətnində rast gəlinəndi ardıcılıqla verilməlidir. Onlara istinad [1] və ya [1,s. 119] kimi işarə olunmalıdır. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir.
7. Məqalənin sonunda məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının müvafiq iclas protokolunun nömrəsi və uyğun tarixi qeyd olunmalıdır.
8. Əlyazmada aşağıdakı ardıcılıq gözlənməlidir:

- UOT indeks (qalın, 11 ölçü, böyük hərflərlə getməlidir, məqalənin yuxarisında, sol hissədə abzasdan yerləşsin);
- Məqalənin adı (qalın, 12 ölçü, böyük hərflərlə getməlidir, UOT indekslə məqalənin adı arasında iki interval buraxılmalıdır);
- Müəllif(lər)in soyadı və inisialları (qalın, 12 ölçü, kiçik hərflərlə getməlidir, məqalənin adı ilə müəllif(lər)in soyadı və inisialları arasında bir interval buraxılmalıdır);
- Təşkilatın adı, ünvanı, E-mail (12 ölçü, kursiv, kiçik hərflərlə getməlidir, müəllif(lər)in soyadı və inisialları ilə təşkilatın adı, ünvanı, E-mail arasında bir interval buraxılmalıdır);

- **Xülasə**
- **Abstract**
- **Аннотация**
- **Açar sözlər**
- **Key words**
- **Ключевые слова**
- **Giriş**
- **Məsələnin qoyuluşu**
- **Alınmış nəticələrin analizi**
- **Nəticə**
- **İstifadə olunmuş ədəbiyyat**

9. Əlyazmalar 2 nüsxədə və elektron versiyada təqdim olunur.

«Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Əsərləri» məcmuəsi ISSN indeksi altında təsdiqlənib və AAK-ın dövrü elmi nəşrlər siyahısına daxildir.

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.18, ADDA;

E-mail: science-asma@rambler.ru

Faks:(0994-12)493-75-21

Tel.:(012)493-75-21,493-36-44 (113).